



FH KREMS  
UNIVERSITY OF APPLIED  
SCIENCES / AUSTRIA

Добро пожаловать - Benvenuti - 欢迎光临 - Bienvenue - Bienvenidos أهلا وسهلا  
Bienvenidos - أهلا وسهلا - Willkommen - Welcome - Добро пожаловать



## Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) haqqında ümumi məlumat

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 4 İyul 2007-ci il tarixində Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq Avstriyanın IMC (International Management Center) Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) ilə ikili diplom üzrə müqavilə imzalamışdır. Artıq, 13 ildir davamlı şəkildə fəaliyyət göstərən proqramdan ümumilikdə 235 nəfər tələbə məzun olaraq ATMU və IMC Krems TEU-nin diplomlarını əldə ediblər.



FH KREMS  
UNIVERSITY OF APPLIED  
SCIENCES / AUSTRIA

Добро пожаловать - Benvenuti - 欢迎光临 - Bienvenue - Bienvenidos أهلا وسهلا  
Bienvenidos - أهلا وسهلا - Willkommen - Welcome - Добро пожаловать




## AATP proqramının üstünlükləri:

- Dörd ilin sonunda təhsilini AATP qrupunda müvəffəqiyyətlə başa vuran tələbələrin iki diplom - yerli (ATMU) və beynəlxalq (IMC Krems TEU) diplomlar əldə etməsi;
- Tədrisin bütünlükdə ingilis dilində olması;
- Dərslərin əksəriyyətinin Türkiyə, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, ABŞ, Meksika, Avstraliya və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilməsi;
- Avstriyada bir semestr müddətində mübadilə proqramında iştirak etmək şansının olması;
- Proqramın məzunlarının təhsillərini daha ali pillələr üzrə Avropada davam etdirmək imkanı qazanması.



**FH KREMS**  
UNIVERSITY OF APPLIED  
SCIENCES/AUSTRIA

Добро пожаловать - Benvenuti - 欢迎光临 - Bienvenue - Bienvenidos أهلا وسهلا  
Bienvenidos - أهلا وسهلا - Willkommen - Welcome - Добро пожаловать



# Tələb olunan sənədlərin siyahısı:

- **IELTS 5.5 sertifikatı və ya imtahana qeydiyyatdan keçmək barədə sənədin surəti**
- **Xarici passport və ya şəxsiyyət vəsiqəsi**
- **3x4 ölçülü şəkil** (son 2 ayda çəkilmiş)
- **CV** (Europass formatında)
- **Motivasiya məktubu** (şablon sistemə onlayn yüklənmişdir, daxil olaraq yalnız bir neçə sualları cavablandıracaqsınız)
- **Esse** (sistemə daxil olaraq, motivasiya məktubundan dərhal sonra yazılmalıdır / esse mövzuları və yazılma qaydaları)
- **Məktəb attestatın ingilis dilində tərcüməsi və notarial təsdiqi** (ATMU-nun Tədris-metodiki şöbəsinin Qeydiyyat bölməsindən əldə edə bilərsiniz)
- **Akademik Transkript** (ATMU-nun Tədris-metodiki şöbəsinin Qeydiyyat bölməsindən əldə edə bilərsiniz)



**FH KREMS**  
UNIVERSITY OF APPLIED  
SCIENCES / AUSTRIA

Benvenuti - 欢迎光临 - Bienvenue - Bienvenidos - أهلا وسهلا  
Benvenuti - 欢迎光临 - Bienvenue - Bienvenidos - أهلا وسهلا - Willkommen - Welcome - Добро пожаловать



## Qeydlər:

**Qeyd 1:** ATMU-nun Azərbaycan, rus və ingilis dili bölməsinin hər bir tələbəsi təhsilini birinci kursda başa vuraraq Azərbaycan ali təhsil sisteminin tələblərinə əsasən məcburi fənləri tamamladıqdan sonra və maksimum 2 kəsir olmaq şərti ilə AATP qrupunda təhsil almaq üçün müraciət edə bilər.

**Qeyd 2:** Müraciət edən tələbələr müsahibə nəticəsində seçiləcəkdir.

**Qeyd 3:** Turizm ixtisasından kənar ixtisaslar üzrə proqram çərçivəsində təhsil alacaq tələbələr üçün təhsil müddətində əlavə dərslərinin yaranması mümkündür və bununla bağlı olaraq proqramda iştirak üçün müraciət edən bütün tələbələrə ətraflı məlumat veriləcəkdir.

**Qeyd 4:** Birinci ili yerli proqram əsasında tamalayan tələbə digər üç ili AATP qrupunda tamamlayır. Bu onun üçündür ki, Azərbaycanda bakalavriat müddəti 4 il, Avropada isə 3 ildir. AATP qrupunun hər bir semestr müddəti 15 həftə və hər bir dərslərinin müddəti isə 45 dəqiqədir.

Proqramla bağlı suallar yaranmış halda, [h.jafarli@atmu.edu.az](mailto:h.jafarli@atmu.edu.az) və [international@atmu.edu.az](mailto:international@atmu.edu.az) elektron poçt ünvanlarına müraciət edə bilərsiniz.